

**RƏNA YAQUB qızı TƏHMƏZOVA**  
*Baş müəllim*



**BDU-nun ingilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi**

**İş telefonu:** 012-539-02-12

**İmeyl:** renatakmazova@mail.ru

### **QISA BİOQRAFİK MƏLUMAT**

- ❖ 1957-ci il sentyabr ayının 19-da Bakı şəhərində anadan olub.
- ❖ 1974-cü ildə Bakı şəhər Nəsimi rayonu 9 saylı orta məktəbində təhsil alıb.
- ❖ 1974-1979-cu illərdə SSRİ-nin 50 illiyi adına APXDİ-nun İngilis və Alman dilləri fakültəsində təhsil alıb.
- ❖ Ailəlidir, iki övladı var.

### **ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI**

❖

### **ƏMƏK FƏALİYYƏTİ**

- ❖ 1979-1983cü illərdə Şamaxı rayonunda ingilis dili **müəllimi**
- ❖ 1983-cü ildən hal-hazır qədər BDU-nun ingilis dili kafedrasında **müəllim**.

### **TƏDRİS ETDİYİ FƏNLƏR**

- ❖ İngilis dili

### **TƏDQİQAT SAHƏSİ**

- ❖ İngilis dili, tədrisin metodikası, Azərbaycan dili ilə müqayisəsi

### **İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR**

- ❖ 1998 Fransada Nitsa Universitetində “İxtisasçılar üçün olan İngilis dili” kursunda olub və onu tədris edərək bilməsini təsdiq edən diploma layiq görülüb
- ❖ 2000-ci ildə “Avropa metodologiyası”WEBB ACADEMY kurslarını da öyrənib və diploma layiq görülüb
- ❖ 2002-ci ildə Soros Fondu tərəfindən Bakıda təşkil olunmuş “İngilis metodologiyası üzrə” kursu bitirib (I və II dərəcə) və diploma layiq görülüb
- ❖ 2002-ci ildə Soros tərəfindən Zaqulbada təşkil olunmuş “İxtisasçılar üçün olan İngilis dili” üzrə kursu bitirib və diploma layiq görülüb
- ❖ 2003-2004-cü illərdə “Akademik yazı” Soros proqramının I kursunu öyrənib
- ❖ 2004-2005-ci illərdə “Akademik yazı” Soros proqramının II kursunu öyrənib və ali məktəblərdə akademik yazını tədris edərək bilməsini təsdiq edən diploma layiq görülüb

### **ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ**

---

### **Məqalələr**

- ❖ 1980, Danışiq kommunikasiyasının bəzi psixoloji xüsusiyyətləri
- ❖ 1981, Kəmiyyət kateqoriyasının İngilis və Azərbaycan dillərində linqvistik müqayisə analizi
- ❖ 1981, Müəllimin xarici dilin öyrənilməsi prosesində rolu
- ❖ 1982, İngilis dilində olan sözlərin və sözbirləşmələrinin Azərbaycan dilində mənası
- ❖ 1987, Görmə felləri (to look və baxmaq) İngilis və Azərbaycan dillərində kontrastiv planda
- ❖ 1990, Görmə felləri (to see və görmək) İngilis və Azərbaycan dillərində kontrastiv planda
- ❖ 1994, Dilçilikdə görmə fellərin tədqiqatı
- ❖ 2001, İngilis və Azərbaycan dillərində görmə fellərin tipoloji xüsusiyyətləri
- ❖ 2006-2007 proqram, İngilis dili proqramı hüquq fakültəsi üçün
- ❖ 2009, İngilis dilinin tədrisinin müasir metodları
- ❖ 2010, Kommunikativ metodologiyanın bəzi mövzuları
- ❖ 2011, Qəzet leksikasına aid sözlərin auditoriyada tədrisinin bəzi xüsusiyyətləri
- ❖ 2013, İngilis dili proqramı (Kimya fakültəsi üçün)
- ❖ 2014, İngilis dilinin tədrisinin bəzi metodoloji xüsusiyyətləri
- ❖ 2015, Dilin öyrənilməsinin prinsip və üsulları
- ❖ 2016, Frazelogiya: mənalari transformasiya olunmuş sözlər və ifadələr
- ❖ 2017, Мятн стилистиканын юйрянилмяси предмети кими

